

## ZİYA MƏMMƏDOV YENİDƏN FEDERASIYA PREZİDENTİ SEÇİLDİ

*Fevralın 27-də Azərbaycan Voleybol Federasiyasının (AVF)  
VI hesabat-seçki konfransı keçirilib*



Voleybol Mərkəzində təşkil olunan konfransın gündəliyində 3 məsələ olub. Bunlar 2009 - 2012-ci illər ərzində federasiyanın fəaliyyəti haqqında baş katib Elşən İsmayılovun hesabatı, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı Faiq Qarayevin rəhbərliyi altında Təşkilat Komitəsinin yaradılması və AVF-nin rəhbər orqanlarının seçilməsi olub.

Tədbiri AVF-nin prezidenti Ziya Məmmədov açaraq, konfrans iştirakçılarını salamlayıb. Vitse prezident Vaqif Əliyev son 4 ildə ölkə voleybolundakı inkişafdan danışıb. E. İsmayılov hesabatında milli komandamızın Avropa çempionatına vəsiqə qazanması, klublarımızın Avropa kuboklarında uğurlu çıxışını qeyd edib. F. Qarayev isə millimizin qarşısındakı yarışlarından danışıb. Konfransda qarşıdakı illərdə kişi voleybolunun və çimərlik

voleybolununda inkişafı üçün böyük işlərin başlandığı qeyd edilib.

Sonda Ziya Arzuman oğlu Məmmədov yenidən AVF prezidenti seçilib. Məmmədov qarşıdakı illərdə voleybolda daha böyük inkişafın olacağına əminlik ifadə edib. O, Azərbaycanda voleybol ictimaiyyətinin artıq bir ailə kimi mehriban olduğunu vurğulayıb.

## MİSİRDƏ MÖHTƏŞƏM ZƏFƏR: 20 MEDAL!

*Misirin İskəndəriyyə şəhərində keçirilmiş "Alexandria Open" beynəlxalq turniri  
fevralın 27-də Azərbaycan taekvondoçularının möhtəşəm zəfəri ilə başa çatıb*

Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın ilk günündə 10 medal qazanan komandamız ertəsi gün daha 10 müxtəlif əyərli mükafatla ənənəvi turniri lider kimi başa vurub.

Samir Aydınov (54 kq) qızıl medal, Məcid Sofiyev (54 kq), İlkin Şahbazov (74 kq), Bayraməli Vəliyev (87 kq), Aygül Abdullayeva (53 kq), Aytən Səmədli (62 kq) və Xəyalə Quliyeva (46 kq) isə gümüş mükafata sahib olublar. Bürünc medalları Günay Ağayeva (53 kq), Fərid Tağızadə (87 kq) və Səbinə Mikaylova (62 kq) əldə edib. Bir gün əvvəl isə Samir Cavadlı (58 kq), Fərid Əliyev (68 kq), Ramin Əzizov (80 kq) və Fəridə

Əzizova (67 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Gümüş medalları Hüseyn Mehraliyev (68 kq), Surə Fərəcli (49 kq) və Günay Ağakışiyeva (57 kq) qazanıb. Bürünc mükafatları isə Vüsal Məmmədov (58 kq), Ramin Abdullayev (80 kq) və Türkanə Tahirli (49 kq) əldə ediblər. Ümumdünya Taekvondo Federasiyasının (WTF) G1 kateqoriyasından olan bu açıq turnirin mükafatçıları beynəlxalq reyting xallarını da artırılıblar.

"Alexandria Open" turnirinə müxtəlif yaş qrupları üzrə 13 ölkədən 500-dək idmançı qatılmışdı.

## AZƏRBAYCAN ALPİNİSTİ AVROPANIN ƏN YÜKSƏK ZİRVƏSİNDƏ

*Azərbaycan Alpinizm Federasiyasının (AAF) üzvü  
Rüfət Qocayev Avropanın ən yüksək zirvəsini fəth etmişdir*

Azərbaycan Alpinizm Federasiyasında AzərTAc-a bildirmişlər ki, martın 1-də Bakı vaxtı ilə saat 13:15-də Rüfət Qocayev və iki ukraynalı alpinist ardıcıl olaraq müvəffəqiyyətlə Elbrusun hər iki zirvəsinə qalxmış və səhər 8:30 radələrində Elbrusun qərb zirvəsini (5642m) fəth etmişlər.

Ekspedisiyanın qalan iştirakçıları isə yalnız qərb zirvəsinin ikibaşlı dağına qalxmaqla kifayətlənmişlər.

## ÖLKƏMİZDƏ DAHA BİR İLK DÜNYA YARIŞI

*Hərbçilərin futbol üzrə birinci dünya kuboku yarışları Azərbaycanda keçiriləcək*

Fevralın 27-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Beynəlxalq Hərbi İdman Şurası (CİSM) arasında “Beynəlxalq Hərbi İdman Şurasının 1-ci dünya futbol kubokunun təşkili haqqında” müqavilə imzalanmışdır.

Sənədi Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov və Beynəlxalq Hərbi İdman Şurasının, həmçinin Kamerun Milli Olimpiya və İdman Komitəsinin prezidenti Hamad Kalkaba Malboum imzalamışlar.

Yarışa Asiya qitəsindən Oman, Qətər, İraq və Bəhreynin, Amerika qitəsindən Braziliya, ABŞ-ın və Kanadanın, Afrika qitəsindən Kamerun, Əlcəzair, Keniya, Fil Dişi Sahili, Malinin, Avropa qitəsindən Almaniya və Fransanın komandaları qatılacaqdır. Üçüncü komanda isə martda Niderland Krallığı ilə Kipr arasında keçiriləcək oyunun nəticəsində məlum olacaqdır. Birincilikdə 16-cı komanda isə ev sahibi kimi Azərbaycan olacaqdır.

Yarışın püşkatması bu il aprelin 29-da, açılışı iyulun 2-də, bağlanmış mərasimi isə iyulun 14-də keçiriləcəkdir.



### ŞAHMATÇIMIZ FRANSADA MÜKAFATÇI OLDU

*Fransada martın 3-də beynəlxalq Kann şahmat turniri başa çatmışdır*



Turnirdə Azərbaycanı təmsil edən Eltac Səfərli axırıncı doqquzuncu turda 7 xal toplayaraq üçüncü yerdə qərarlaşmışdır.

Qeyd edək ki, turnirin birincisi 7,5 xal toplamış hindistanlı Kore Akşayraj, ikincisi isə aktivində 7 xal olan Argentina təmsilçisi Ruben Felqayer olmuşdur.

“Kann Open”də 21 ölkədən 62 şahmatçı mübarizə aparıb. Onlardan 10-u qrossmeyster, 13-ü beynəlxalq usta, 16-sı FİDE ustası olub.

### OĞLANLARIMIZIN 7, QIZLARIMIZIN 2 QIZIL MEDALI

*İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə 36-cı ənənəvi Beynəlxalq Bakı turniri fevralın 25-də başa çatmışdır*

Turnirdə Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, Qırğızıstan və Gürcüstandan 250-dək cüdoçu birincilik uğrunda mübarizə aparmışdır.

Maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə oğlanların yarışında Bəydadaş Sahibov (46 kq), Nurlan Fərzəliyev (50 kq), Natiq Qurbanlı (55 kq), İlkin Babazadə (60 kq), Hidayət Heydərov (66 kq), Rüşət İsmayılov (73 kq), Aslan Mirzəyev (81 kq), Azamat Bektursunov (90 kq, Qırğızıstan) və Eldar Abbasov (90 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Qızların mübarizəsində Yayla Rumaysa (40 kq, Türkiyə), Leyla Əliyeva (44 kq), Ofeliya Əzimzadə (48 kq), Mzia Beboşvili (52 kq, Gürcüstan), Manan Canaşvili (57 kq, Gürcüstan), Xatia Canaşvili (63 kq, Gürcüstan), Kader Keskin (70 kq, Türkiyə) və Sofiko Somkhişvili (70 kq-dan yuxarı, Gürcüstan) qızıl medal qazanmışlar. Turnir Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilmişdir.

## İDMANÇIMIZ AVROPA ÇEMPİONU OLDU

*Azərbaycan idmançısı 1 Qızıl medalla 2 tarix yazdı*



Azərbaycan idmançısı Hayle İbrahimov atletika üzrə Avropa çempionu olub. Lent.az-ın məlumatına görə, efiofiyalı legioner İsveçin Göteborq şəhərində qapalı salonda keçirilən qitə çempionatında 3000 metr məsafəyə qaçış yarışlarında qızıl medal qazanıb.

O, seçmə mərhələdə olduğu kimi finalda da bütün rəqiblərini üstələyib. 23 yaşlı atletimiz finişə 7 dəqiqə 49,74 saniyəyə çatıb. İbrahimov ən yaxın izləyicisi, ispaniyalı Xuan Karlos Hiqueronu 0,52 saniyə qabaqlamağı bacarıb. Bürünc medala isə irlandiyalı Siaran Olionaird sahib olub. Həllədicə mərhələdə ümumilikdə 12 atlet yarışıb.

İbrahimov çempionatın rəsmi saytına açıqlamasında qızıl medal qazandığı üçün çox xoşbəxt olduğunu deyib: “Bu, ölkəm üçün belə böyük çempionatlar tarixində ilk qızıl medaldır. Növbəti hədəfim isə avqustda Rusiyanın paytaxtı Moskvada keçiriləcək dünya çempionatında 5000 metr məsafəyə qaçışda medal qazanmaqdır”.

Qeyd edək ki, Hayle İbrahimov Avropa çempionu olmaqla, təkcə öz karyerası ərzində deyil, müstəqil Azərbaycanın atletika növü tarixində ən böyük uğura imza atıb. Daha öncə heç bir atletimiz nəinki olimpiya və dünya, heç Avropa çempionu olmayıb. İbrahimov həm də böyüklərin yarışında ilk dəfə qızıl medala yiyələnib. O, 2011-ci ildə qitə çempionatını gümüş, 2010-cu ildə isə bürünc medalla başa vurub. İbrahimov 2012-ci il London Yay Olimpiya Oyunlarında 5000 metr məsafəyə qaçışda finaladək yüksəlsə də, 9-cu olub.

## BAKIDA ŞAHMAT SARAYI İSTİFADƏYƏ VERİLƏCƏK

*2015-ci il Dünya Şahmat Kuboku və 2016-cı il Dünya Şahmat Olimpiadası yarışlarının keçirilməsi üçün Bakıda Şahmat Sarayı inşa ediləcək*



AzərTAC xəbər verir ki, Bakıda keçiriləcək bu mötəbər idman yarışlarının hazırlıq işlərinin həyata keçirilməsi məqsədi ilə bu yaxınlarda təşkilat komitəsi də yaradılmışdır.

Azərbaycanda beynəlxalq idman yarışları ərəfəsində yeni idman arenalarının istifadəyə veriləcəyi də gözlənilir.

## İKİ ŞAHMATÇIMIZ İLK ONLUQDA

*Beynəlxalq Şahmat Federasiyası martın 1-də yeni reyting cədvəlini açıqlamışdır*



Cədvəl üzrə aktivində 2793 xal olan Teymur Rəcəbov dördüncü pillədə yerini qorumuş, digər qrossmeysterimiz isə aktivində 2766 xalla 9-cu yerə yüksələn Şəhriyar Məmmədovdur. Hazırda müalicə olunan və yarışlara qatılmayan Vüqar Həşimov daha 1 pillə geriləyərək 2737 xalla yenə 19-cu yerdədir.

Yeni reyting cədvəlində ilk “Top-100” isə yığmamızın üzvü Rauf Məmmədov (2662) 83-cü yerdə qərarlaşmışdır.



Qeyd edək ki, ilk üçlükdə 25 yaşlı norveçli Maqнус Karlсенin (2872) başçılıq etdiyi siyahıda rusiyalı Vladimir Kramnik (2810) ikinci, ermənistanlı Levon Aronyan (2809) üçüncü pilləni tutmuşdur.